

# Böyük Qayıdışın astanasında...

**Artıq bir ildir ki, Qarabağ və Şərqi Zəngəzurda işgalçının yerlə-yeksan etdiyi yaşayış sahələrində genişməqyası bərpə-quruculuq işləri aparılır, eyni zamanda, erməni faşizminin viran qoyduğu tarixi, mədəni, dini irləsimiz yüksək səviyyədə bərpa olunur. Bir sözlə, düşməndən təmizlənən torpaqlarda həyat sürətlə bərpa olunur.**

Bu ərazilərdə infrastrukturun yaradılması, vaxtilə mövcud olmuş magistralların yenidən qurulması və yeni yolların çəkilməsi mühüm önəm daşıyır. Çünkü bu sahənin inkişafı şəhər və kəndlərin salınmasını, məskunlaşmanın gerçekləşdirilməsini şərtləndirir.

Cari il oktyabrın 26-da Azərbaycan və Türkiye prezidentlər tərəfindən təməli qoyulan Horadız-Cəbrayıll-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Artıq yolu inşası ilə paralel şəkildə tunellər de çəkilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, yeni salınan yol boyunca layihə çərçivəsində zəruri yerlərdə ümumi uzunluğu 6 kilometr təşkil edən 3 avtomobil tunelinin inşası nəzərdə tutulub ki, bu istiqamətdə artıq tikinti işlərinə start verilib. Tunellər şərti olaraq T1, T2 və T3 adlandırılmalıdır. Uzunluğu 1019 metr təşkil edən T1 tuneli üzrə 250 metr, uzunluğu 1810 metr təşkil edən T2 tuneli üzrə isə 50 metr qazma işləri aparılıb. Qazma işləri partlatma və qırıcı üsulları ilə görülüb. Eyni zamanda, qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması da həyata keçirilib. İnşasına yenice başlanılan və uzunluğu 3171 metr təşkil edən T3 tunelinin giriş hissəsində isə tikinti tamamlanaraq qazma işlərinə start verilib.

Horadız-Cəbrayıll-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı, 5 yerüstü kecid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaklı su keçidi, həmcinin kommunikasiya xətləri

üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub. Həyata keçirilən tədbirlər çərçivəsində hazırda ehtiyat kecid tikintisi 30 faiz yerinə yetirilib, 38 dairəvi, 2 düzbucaklı sünə qurğu tikilib, 10 körpünün təməl və svay işləri görülüb.

Sözügedən avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işgaldən azad edilən yaşayış sahələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunu layihələrdən biridir. Çünkü bu yol Hacıqabul-Horadız-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolu bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilən avtomobil yolu da Qarabağın inkişaf planı nəzəre alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gedis – 3 geliş olmaqla 6, qalan 43,8 kilometrlik hissəsi isə 2 gedis – 2 geliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulur. Hazırda avtomobil yolu ilk 110 kilometrlik hissəsində torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolu genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası həyata keçirilir.

Horadız-Cəbrayıll-Zəngilan-Ağbənd avtomobil yolu işgaldən azad edilən Füzuli, Cəbrayıll və Zəngilan rayonlarının ərazisindən keçir. Bu gün tikintisi apari-

lan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıll-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları da başlanğıcını məhz bu magistraldan götürür.

Azərbaycan Ordusunun torpaqlarımızı düşməndən təmizləməsi ilə bölgədə aqrar sektorun inkişafı üçün böyük imkanlar yaranıb. Qarabağ tarixən kənd təsərrüfatının inkişaf etdiyi bölgelərdən olub. İşğaldan əvvəl həmin ərazidə taxılçılıq, pambıqcılıq, üzümçülük, tütünçülük təsərrüfatları üstünlük təşkil edilib. Həmcinin bölgə heyvandarlığının inkişafına görə digər regionlardan irəlidə olub. Otuz il ərzində erməni faşizmi əraziyə böyük ziyan vurub, torpaq və su ehtiyatlarından vəhşicəsinə istifadə edib.

Hazırda barbarlığın nəticələrinin aradan qaldırılması üçün aqrar sektorda yenidənqurma işləri görülür, payızlıq və yazılıq əkinlər aparılıb. Bu il həyata keçirilən pilot layihə çərçivəsində Kəlbəcər və Laçın rayonlarının yaylaqlarına qoynuqluq və arıçılıq təsərrüfatları köçürürlüb. Layihə uğurlu olub və yüksək məhsuldarlıq əldə olunub. Bu gün Zəngilanda yaradılan "Ağilli kənd" də isə aqrar sahənin komponentlərinin müasir şəhərsalma elementləri ilə uzlaşdırılması istiqamətdə tədbirlər həyata keçirilir. Rayonun Ağalı kənd sakinləri doğma yurdlarına qayıtdıqdan sonra onlardan bir qrupu üçün "Ağilli kənd" layihəsi çərçivəsində kiçik təsərrüfatların yaradılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatə görə, layihəni hazırlada nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin Inkişafı Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə icra edir. Kənd sakinlərinin məşğulluğuna və kiçik sahibkarlığa çıxışına dəstək məqsədi daşıyan bu layihəye Ağalı kəndinin artıq 30 sakini cəlb olunub. Kiçik və Orta Biznesin Inkişafı Agentliyi tərəfindən keçir. Bu gün tikintisi apari-



onlar üçün biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Ağalı kənd sakinləri doğma kəndlərinə qayıtdan sonra, həmcinin Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq programı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaqlar.

Fizuli rayonunun Dövlətyarlı kəndində de sayca ikinci "Ağilli kənd" in təməli qoyulub. Burada qurulacaq təsərrüfatların istehsal vəsítələri, aqrotexniki və məsləhət informasiya xidmətləri ilə təmin edilməsi istiqamətində lazımi tədbirlər görülüb. İşğaldan azad edilər ərazilərimizdə sənayenin inkişafına da xüsusi önem verilir. Ağdam Sənaye Parkının layihələndirmə işləri və potensial investorların cəlb olunması istiqamətində dörd müəssisə ilə aparılan danışqların sürətlə aparılması da bunun bariz ifadəsidir.

Yeri gəlmışkən, adıçəkilən sənaye parkı əlverişli coğrafi mövqeyi, dayanıqlı inkişaf imkanları, gələcəkdə yük axınlarının istiqamətləri və digər mühüm logistika potensialının mövcudluğu nəzərə alınaraq yaradılıb. Hazırda bu parkda sosial zonanın təşkili yekunlaşdır. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi,

aptek, mağaza və yemekxana yaradılıb, əraziyə asfalt yol, su xətti çəkilib, işıqlandırmada günəş enerjisindən qidalanan panellərdən istifadə edilməsi nəzərdə tutulub.

Onu da deyək ki, Ağdam Sənaye Parkının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar burada qeydiyyata alındıqları hesabat ilində başlayaraq, 10 il müddətinə fəaliyyətləri ilə bağlı əldə etdikləri gəlirlərə görə mənfəət (gəlir), əmlak və torpaq vergilərini, idxlə etdikləri texnika, texnoloji avadanlıq, habelə qurğuların idxlalına görə ƏDV-ni ödəməkdən azaddırlar.

Sonda vurğulayaq ki, şanlı qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi, mina təmizləmə tədbirlərinin təşkil olunması, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmcinin yol infrastrukturunun qurulması və s. layihələrin icrası üçün büdcədən 2,2 milyard manat vəsait ayrılib.

Bütün bunlar bir daha təsdiq edir ki, azad edilmiş ərazilərimizdən vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyası respublikə iqtisadiyyatına müsbət təsir göstərəcək, artımı şərtləndirəcək.

V. BAYRAMOV,  
"Xalq qəzeti"